

Azad Qaradərəlinin əsərlərinin üçcildliyinin təqdimat və müzakirəsi olub



Tanınmış yazıçı Azad Qaradərəlinin əsərlərinin yiğcam bir ortamda təqdimati və müzakirəsi keçirildi. I cilddə onun hekayələri, II cilddə "Kuma-Manış çökəkliliyi" və III cilddə "Şəhərcik" romanı yer almışdır.

Təqdimatda AMEA-nın müxbir üzvü, tanınmış ədəbiyyatşunas-tənqidçi Tehran Əlişanoğlu, məşhur ədəbiyyat tənqidçisi Qurban Bayramov, dilçi İsmayııl Kazimov, yazıçı-publisist Vaqif Osmanlı, yazıçı, "Qızıl kəlmə" mükafatçısı "Balıq gülüşü" məşhur hekayələr kitabının müəllifi Mübariz Örən, yazıçı, "Bizim analarımız, bizim atalarımız" məşhur hekayələr toplusunun müəllifi Ömer Xəyyam, "Kulis.az" medeniyyət saytının baş redaktoru, şair Ulucay Akif, tarixçi alim Həsən Səfəri, yazıçının yaxını, həm də oxucusu, istefada olan zabit Sərdar Şükürlü və başqaları iştirak edirdilər.

Bədii yaradıcılıq, əlbəttə, bir sirdir. Bunu demek və dərk etmək də sərr saxlamaq qədər çotındır. Ancaq fakt budur ki, Azad bu gün 20 cildlik bədii əsərlər müəllifidir, qələmindən neçə-neçə hekayələr, esselər, povestlər, romanlar çıxıb. Bu əsərlər yaddaşı çox güclü olan Azadın zəngin bədii, emosional informativ yüksə sahib olduğunu nümayiş etdirir.

Müzakirə olunan cildlərdə Azad təsvir etdiyi hadisənin, canlandırdığı obrazın möhürü vura bilmışdır. O bu əsərlərinin üzərində elə bil, əsmiş, son dərəcə qayğı ilə yanaşmışdır.

Müzakirədə vurgulandı ki, Azadın yaratdığı personajların, obrazların hər biri öz düşüncəsi, öz sözü ilə danışır, hərəkət edir.

Həmin insanların nitqində hər şey görünür: ziyalılıq da, qeyri-ziyalılıq da və s.

Etiraf edim ki, tələbə dostum Azadın üslubunu hələ tam mənimseyə bilməmişəm. Bunun bir səbəbi də həcm etibarı ilə çox olan əsərlərin hamısını oxuya bilməmeyimdir haqqında 4-5 yazı yazsam, belə... Amma Azadın yazı və ifadə tərzində bir tərəfdən akademik sabitlik mövcuddur (bu, hər şeydən önce, dünya hekayesinin, romanının tendensiyası ilə bağlı irəli gələn məsələdir), həmin keyfiyyət içində millilik də var, müasirlik də var, hələ desən, fərdilik ölçüləri də var və çoxdur. İkincisi, Azadın üslubunun özü, dediyi kimi, vaxtdan-vaxta dəyişməsidir. Azad bir yazar kimi, bədii predmetin tarixi şəraitləri ilə əlaqədar mövzudan-mövzuya dilini yeniləşdirə bilir, necə deyərlər, sanki başqalaşır, hətta özgələşir də.

Fikir vermişsinizsə, havanı çalmazdan önce, simli aleti sənətkar müvafiq biçimdə kökləməyə çalışır, hətta bəzən çəşir da. Azad da mövzusunu yazmağa başlayarkən, dilini ona uyğun sistemləşdirir, qurur. Dil-üslub rəngini dəyişir. Bəzi mətnlərdə şivəçilik, pornoqrafik meyillər hiss olunur, amma daha yaxşı anlamda dil əlvənlili, dil möcüzələri özünü göstərir.

Bir sözlə, çıxış edənlər ədəbiyyatın bugünkü durumunu, əhəmiyyətini, insanı yaşatdığını, ona qida və ruh verdiyini Azadın bədii düşüncəsi timsalında şərh etdilər...

Sonda, müəllif öz bədii-estetik düşüncələrini qələm dostları və oxucuları ilə bülüdü.

İsmayııl KAZIMOV
Professor

